

“ZİRVAYA DOĞRU”

Sənədli film haqqında isti-isti düşüncələrim

Öncədən deyim ki, nə o film barəsində xəbərim var idi, nə də onun harada təqdim ediləcəyindən. Sağ olsun İqbal müəllimi, tələbə yoldaşımı deyirəm, Dövlət Universitetinin kafedra müdürü və həm də gözəl bəstəkar İqbal Ağayevi nəzərdə tuturam. O, zəng vurdur və bildirdi ki, tələbə yoldaşımız İlqarın atasının həyat yolu barəsində sənədli film çəki-lib və onun Mətbuat Mərkəzində təqdimatı olacaq, dəvətlisən...

Bizim tələbə yoldaşlığımızın yaşı çox qədimdi və bu illər ərzində biz həmişə bir-birimizin yanında olmuşuq. Amma İqbal müəllim "İlqarın atası barəsində sənədli film təqdim ediləcək" deyəndə anladım ki, söhbət Azərbaycanın çox dəyərli ziyalısı, böyük alimi, aydını, nurlu pedaqaqu, həm də sözün bütün mənalarında cəsəretli kişilərdən biri olan Xalid Əlimirzəyevdən gedir.

Ona görə də birmənalı şəkildə "Vaxtında orda olacam" dedim və oldum da. Elə buradaca onu da vurğulayıbmı ki, mətbuat konfransı keçirilən film təqdim edildiyi zalda ayaq üstə durmağa da yer yox idi. Tək-tək hallarda təqdimatların belə gur keçirildiyinin şahidi olmuşam.

Doğrudur, bizdə incəsənət adamlarıyla bağlı tədbirlər daha təmtəraqlı keçirilir, çünkü oraya çal-çağır adamları daha çox yiğisir. Amma ciddi, torpaqla, elmlə, siyasetlə bağlı tədbirlərimizdə təessüf ki, bu çevrəni görmək hələ ki, mümkün deyil. Bax, bunu düşündüyüm anda ağlıma gelən ilk fikirlərdən biri o oldu ki, bu auditoriyadakıların böyük əksəriyəti Xalid müəllimin tələbələri, dostları, pərəstişkarları, həmkarları idilər.

Film təqdimatına başlamazdan önce bildirdi ki, ssenari müəllifi Elşən Qəni olan və "Zirvəyə doğru" adlanan bu sənədli əsər böyük bir alim, ağır taxtalı kişi, sözü və şəxsiyyəti bir-biri-



2018



ni tamamlayan insan barəsindədir...

Film nümayishi başlayır. Zalda qəribə bir sükut var. Hami gözünü ekran'a zilləyib. Çünkü, ordan bu zala burda oturanların böyük ekseriyətinin əbədiyyaşarlığına inandığı Xalid Əlimirzəyev üz tutub danışır. Açığını deyim ki, filmin xronoloji ardıcılılığı bir-birini təmələyir. Zaman öz axarıyla gedir. Hadisələrin baş vermə anları yerindədir.

Necə deyərlər, elaqələr qırılmayıb. Elə görüntülərin özleri də bu dediklərinin arxa plandan da olsa reallığını təsdiqləyir, ona kölgə salır. Filmde mətni oxuyan, səsləndirən aktyor Azad Şükürovun səsi də adamı yormur, amma şəxsən mən burda bir rəngarənglik görmək istəyərdim. Tutaq ki, təbiətlə, dağlarla, uşaqlıqla bağlı düşüncələrdə bir həzin səsə ehtiyac duyдум. İstərdim ki, filmin həmin hissələrini fərqli bir ifa səsləndirəydi, monotonluqdan çıxayıdı. Bu yanaşma təbii ki, tamaşaçı olaraq mənim istəyimdi. Amma o da var ki, filmin ssenarisi da-ha çox Xalid müəllimin dürüstlüyü, mərdanəliyi, mübarizliyi, qətiyyəti və

bir də bütöv kişi cəngavərliyi üzərində qurulduğundan ssenari müəllifi də, yaradıcı qrup da daha çox sanballı səsə üstünlük veriblər. Bu da onların öz yanaşmasıdır. Bütövlükdə isə filmdəki hər bir detal Xalid Əlimirzəyevi ifadə etmək üçün seçilib. Əstər onun mühərribə illərinin sonlarına düşən uşaqlığı, əstər Dəməryolu Texniki Peşə Məktəbi həyatı, əstər tələbəliyi, əstərsə də alimliyi, yazıçılığı, ədəbiyyatşunaslığı və bütün bunların hamisİNİN içərisində də anbaan böyükən kişi obrazı...

Burda bir haşiyə çıxmır. Mən Xalid müəllimi üzbeəz tələbəlik illərində tanıyıram. Onun Dövlət Universitetinin ikinci, üçüncü mərtəbədəki dəhlizlərdə ağır, amma qətiyyətli addımları, qarşılaşdığı tələbələrlə özünəməxsus təbəssümə görüşməsi tələbə salamini alması heç gözümüz qabağından getmir. Ucaböylü, enlikürəkli, pəhləvan görünüşlü bir kişi, bir alim idi Xalid Əlimirzəyev. Bəzən adama elə gəlirdi ki, ona yaxınlaşmaq, söz soruşmaq olmaz. Amma yaxınlaşanda o qədər mehriban, mülayim bir halla qarşılaşırdı ki, bu görkəmle o münasibəti



uyğunlaşdırıa bilmir, heyrət içərisində qalırdın. Filmdə də bu detallar qabar-dılaq göstərilib.

Mən Xalid müəllimi Xalq Hərəkatının önündə də gördüm, mühərribənin ağır anlarında ön cəbhədə də. Hətta onunla Ağdamda, Qubadlıda da qarşılaşıdım. Yaxınlaşış gərədüm. Özünəməxsus şəkildə dedi:

-Deyəsən bizim tələbələrdənsən, mənə tanış gelirsən?

-Mən də bir az cəsarətlə - Həm də oğlunuz İlqarın tələbə yoldaşıyam, - dedim.



Bəli, Xalid Əlimirzəyev haqqın, kim-səsizin, arxasızın yanında dayanan, əlindən tutan alim idi, kişi idi. O, professor-alim kimi bir müddət çalışdığı Təhsil Nazirliyinin müavini kimi də deyişmədi, necə vardı elə də qaldı. Xalid müəllim bütün yaradıcılığında, əstər ədəbi-tənqid araşdırımlarında, əstər teatr tənqidində, əstər bədii əsərlərində, xüsusile dram əsərlərində heç nəyi birtərəfi ortaya qoymadı.

Hər şeyə həqiqət prizmasından baxdı və özünün güvəndiyi, inandığı, əmin olduğu həqiqət şəklində də əsə-

rə səhnə ömrü verdi, onu tamaşaçı qarşısına çıxardı. Filmin özündəki məqamlardan da aydın olur ki, Xalid Əlimirzəyev əqidəsi ilə əməli üst-üstə düşən alimdi, insandı, kişidi. Onun özünün yazdığını və filmdə də səsləndirildiyi kimi, onun böyük dayaq nöqtəsi, həyatının ən böyük xeyirxahi Mir Cəlal Paşayev olub.

Öncə tələbə kimi Mir Cəlal Paşayev ona yol göstərib, sonra onun elmi rəhbəri olub, namizədlik və doktorluq işlərinə rəhbərlik edib.

Bir kafedrada ciyin-ciyin işləməsi-nə xeyir-dua verib. Bütün bunları filmde həm Xalid müəllim barəsində danışan Xalq şairi Nəriman Həsənzadə, həm akademik Arif Paşayev, həm filologiya elmləri doktoru, professor, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın həqiqi üzvü Nərgiz Paşayeva, Xalq şairi Sabir Rüstəmxanlı, şair Ramiz Rövşən, eləcə də Xalid müəllimin ailə üzvləri, tələbələri və diğərləri ekranдан bir daha bizləre çatdırıldı. Tamaşaçı gördü və inandı ki, Xalid müəllim həm öz müəlliminə layiq



tələbə, həm öz xalqına layiq oğlu, həm də öz tələbələrinə layiq müəllim olub.

Bəli, film Xalid müəllimin həyat və fəaliyyətinin müxtəlif məqamlarını da, yəni ayrı-ayrı vaxtların çəkilişlərindən götürülmüş epizodlarla cütləndirib. Onun musiqisi də çox həzində və Xalid müəllimin öz vəsiyyətinə uyğun bir şəkildə doğulduğu kənddə dəfn olunması, qəbrinin də arzusuna rəgmən dağa tərəf olması çox mətbələrdən xəbər verir. Bu, hardasa zirvənin bitmədiyini, üzü Tanrıya doğru yüksəldiyi anlamını da tamaşaçıya çatdırır. Elə filmin müzakirəsi zamanı gözlə sənətçimiz, Xalq artisti Flora xanım Kərimovanın, Xalid müəllim haqqında kövrək çıxışı onun tələbələrinin, filmi səsləndirən Azad bəyin, həmcinin bu sətirlərin müəllifinin ilkin təəssüratına görə film alınıb. Yəni, "Dünya" musiqili Teleradio Şirkətinin istehsalı olan "Zirvəyə doğru" sənədli filmi həyata vəsiqə alıb. Bu münasibətlə filmde əməyi olan hər kəsə yaradıcılıq uğurları arzu edirəm.

Əbülfət MƏDƏTOĞLU